



AZ

Rio-2016 birgə hazırlıq

Rioda keçirilən XV Yay Paralimpiya Oyunlarına altı həftədən də az bir zaman qalıb. Azərbaycan bu yarışlarda 9 idmançı ilə təmsil olunacaq. Daha öncə də bildirdiyimiz kimi, Milli Paralimpiya Komandamız təlim-məşq toplantı məkanı olaraq Bakı Olimpiya Stadionunun seçmişdilər. Hazırlıqların daha ciddi şəkildə davam etdirilməsi və qarşılıqlı təcrübə mübadiləsi həyata keçirmək üçün Atletikanın Atmalar növü üzrə Azərbaycan və İran Milli komandaları birgə hazırlıqlara başladı. 25 İyul – 5 Avqust tarixlərində davam edəcək təlim məşq toplantısı Bakı Olimpiya Stadionunun ehtiyat hazırlıq meydançasında və Atletikanın Atmalar növü üçün nəzərdə tutulmuş ərazisində baş tutacaq.

RU

Готовимся к РИО-2016 вместе

Меньше шести недель осталось до старта XV Летних Паралимпийских Игр в Рио. Азербайджан будет представлен на этих соревнованиях 9 спортсменами. Как мы уже сообщали ранее, местом тренировок нашей паралимпийской сборной является Бакинский Олимпийский Стадион. Для более высоких результатов и эффективных тренировок, а также с целью обмена опытом, наши атлеты тренируются совместно со сборной Ирана. Тренировки будут проходить 25 июля – 5 августа на тренировочном поле, а также атлетической площадке для метания ядра.

25-07-2016



EN

Preparing for Rio-2016 together

Less than six weeks left until the start of the XV Summer Paralympic Games in Rio. Azerbaijan will be represented at these competitions by 9 athletes. As we reported earlier, the venue of training of our Paralympic team is Baku Olympic Stadium. For better results and effective training, as well as to share experiences, our athletes are training together with the team of Iran. Training will be held July 25 - August 5 on the training field, as well as on athletic ground for kernel throwing.

DE

Zusammenvorbereitung für Rio-2016

Weniger als sechs Wochen sind bis zum Beginn der XV Sommer Paralympischen Spiele in Rio. Aserbaidschan wird bei diesen Wettbewerben bei 9 Athleten vertreten sein. Als wir bereits berichtet haben, ist der Trainingsort unserer Paralympischer Mannschaft Baku Olympiastadion. Für bessere Ergebnisse und ein effektives Training, sowie um Erfahrungen auszutauschen, trainieren unsere Sportler mit dem Team aus Iran zusammen. Die Trainingsungen werden am 25. Juli - 5. August auf dem Trainingsplatz sowie Sportplatz den Kernwerfen statt finden.